




Milli Kurikulum geniş məzmunlu və ümumi təhsillə bağlı konseptual bir sənəddir. Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri, təhsil səviyyələri üzrə tədris olunan fənlər, dərs və dərsdən kənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təşkili prinsipləri, şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi haqqında ümumi məsələlər Milli Kurikulumda öz əksini tapmışdır. Məlum olduğu kimi, təhsildə hər bir fənnə aid kurikulum mövcuddur. Buna fənn kurikulumu deyilir. Yəni, fənn kurikulumu ancaq bir fənnə aid olur. Məsələn, texnologiya fənn kurikulumu ancaq onunla bağlı sənəddir. Təhsil səviyyələri və siniflər üzrə təlim nəticələri fənn kurikulumunda öz əksini tapır. Fənn kurikulumunda biliklərin həcmi və miqdarı əsas götürülür. Təlimin məzmunu, təlim strategiyaları, şagird nailiyyətinin qiymətləndirilməsi də burada qeyd edilir.



**Sevda BALAKİŞİYEVA,**

Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, metodbirləşmə sədri

Ibtidai təhsildə kurikulum əsasən texnologianın tədrisində müəllim təlimatdakı mərhələlərə uyğun bələdçilik edərək, şagirdləri tədqiqata yönəltməklə onların idraki fəallığını təmin etmiş olur.

Müasir dövrə ibtidai təhsildə texnologiya fənninin tədrisi çox əhəmiyyətlidir. Bu fənn həyata yeni qedəm qoyan kiçik yaşlılarda əməyə məhəbbət hissini yaradılmasına xidmət edir. Belə ki, uşaq (şagird) təhsilin bu səviyyəsindən (məktəbəqədər təhsil də daxil olmaqla) başlayaraq müxtəlif peşələrə yiyələnməyin ilkin bacarıqlarını mənimşəyir və pillə-pillə bu naıl olmağa çalışır.

Bütün bu və ya digər nəzəri məlumatları praktik nümunə kimi IV sinifdə texnologiya fənni üzrə bir mövzunun tədrisində şərh etməyi məqsədəyən hesab edirik.

*Mövzu:* Texnologiyaların inkişafı.

*Standart:* 1.1.1.; 2.1.2.; 2.1.3.

*Məqsəd:* Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar edir; texnoloji maşınları və texnoloji vasitələri fərqləndirir.

*İnteqrasiya:* A.d.:1.1.1.; İnf.:3.2.6.; H.b.:4.2.1.

*İş forması:* Kiçik və böyük qruplarla iş.

*İş üsü:* Beyin həmləsi, müzakirə.

*Resurslar:* Peşələri əks etdirən şəkillər, insanın əmək fəaliyyətinin məqsədlərini göstərən diaqram, texnoloji vasitələrin (əmək alətləri, mexaniki alətlər, elektrik alətləri) şəkilləri, dərslik, iş dəftəri, iş vərəqi.

*Dərsin gedisi:*

1-ci mərhələ: Motivasiya, problemin qoyuluşu.

Müəllim bu zaman şagirdlərə müraciət edir:

1. İnsan əməyi haqqında nə deyə bilərsiniz?

2. İnsanın əmək fəaliyyəti ilə məşğul olmaqdə məqsədi nədir?

3. Peşələr haqqında nə deyə bilərsiniz?

Şagirdlər suallara cavab verirlər.

*Tədqiqat sualı:* Texnologianın inkişaf etməsinin səbəbi nədir?

Tədqiqat sualı əsasında şagirdlərin mülahizələri dinlənilir.

2-ci mərhələ: Tədqiqatın aparılması.

Müəllim şagirdləri 4 qrupa bölür. Onlara

## İbtidai təhsildə texnologiya fənninin tədrisi əhəmiyyəti

dərslikdəki mövzuya uyğun səhifələri açmağı tapşırır. I qrup: Verilmiş şəkildəki peşələri insanların tələbatına uyğun olaraq sadədən mürəkkəbə doğru sıralayın. II qrup: İnsanın əmək fəaliyyətindəki rolunu açıqlayın. III qrup: Məişət cihazlarının və çuquq pilətələrin yaranma səbəblərini deyin. IV qrup: Məişət avadanlığının və cihazların insanların inkişafında hansı müümət əhəmiyyəti olduğunu izah edin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir. Qruplar tapşırığı yerinə yetirir.

3-cü mərhələ: Məlumat mühədaləsi.

Qruplar işləri təqdim edirlər. Müəllim şagirdlərin işlərini təhlil edərək münasibətini bildirir.

4-cü mərhələ: Məlumatın müzakirəsi və təskili.

Müzakirədə aşağıdakı suallar verilir:

1. İnsanlar öz tələbatını ödəmək üçün əvvəller nələrdən istifadə ediblər? (Heyvan əməyindən və sadə əmək alətlərdən).

2. Sadə mexanizm nə deməkdir? (Sadə əmək alətləri və qurğular).

3. Texnologiya nədir? (İnsanların öz həyatlarını yaxşılaşdırmaq və dəyişmək üçün istifadə etdikləri üslub və qaydalar).

4. Köhnə texnologiyalar əsasında yaradılmış hansı yeni cihaz və qurğuların adını sadalaya bilərsiniz? (Televizor, mobil telefon, kompüter).

5. Hansı xüsusi texniki vasitələri tanıısınz? (Əl ilə sixılan xəzlər vasitəsilə işləyən təmizlik qurğusu, müasir tozsor, dəstəyin fırladılması ilə hərəkətə gətirilən taxta ləyəni əvəz edən paltaryuyan maşın).

5-ci mərhələ: Nəticələr və ümumiləşdirme. Müəllim şagirdlərin fikirlərini ümumiləşdirərək bir daha insan əməyi, peşələr, mexanizmlər və yeni texnologiyalar üzərində dayanır. Bəzi yeni məişət texnikasını və texnoloji avadanlıqları sadalayırlar.

6-ci mərhələ: Qiymətləndirmə.

Qiymətləndirmə mövcud qaydalara müvafiq olaraq aparılır. Qruplar üçün meyarlar:

- Texnologiyaların inkişafını müəyyənləşdirmə;

- Texnologiyaların inkişafını misallarla izahetmə;

- Məişətdə texnologiyaların inkişafını misallarla izahetmə;

- Texnoloji maşınları və texnoloji vasitələri fərqləndirmə;